

NAZİRƏ ƏSGƏROVA
AMEA Naxçıvan Bölməsi
E-mail: naziraasgerova@yahoo.com

AİLƏ VƏ ƏXLAQ MƏSƏLƏLƏRİ MƏİŞƏT NAĞILLARINDA

Məqalədə məişət nağıllarında aılə-əxlaq məsələləri araşdırılmışdır. Bu tipli nağıllarda real həyat həqiqətləri, aılə və əxlaq məsələləri dəha qəbarəq şəkildə özüni göstərir. Məqalədə məişət nağıllarının baş qohramanlarının oğlu, zəka, adət, vədən hesabına isteklərinə nail olmasının göstərilmiş, manavi keyfiyyətləri ilə qələbə qazanmasına aidənlər göstərilmişdir. Eyni zamanda məişət nağılları dərin əxlaqi məhiyyətə daşıyır. Bu da etnosun folklorun dünayagörüşünün qədim mərhələsinin öyrənilməsi üçün zəngin mənbə kimi qiymətləndirilməlidir.

Açar sözlər: nağıl, folklor, aılə, əxlaq, məişət.

Kökü qədimlərlə bağlı olan nağıl janrı zaman-zaman zəngin inkişaf yolu keçmişdir. Məzmun-forma rəngarangılılığı ilə nağıl janrı xalq yaradıcılığı nümunələri içərisində özünəməxsüs yərə malikdir. Nağıl janrı milli folklorumuzun misilsiz xəzinəsidir. Zaman-zaman böyük sonşorlarla da bu xəzinəndən yaradıcı formada bəhərlənmişlər. Öz yaradıcılıqlarında bu janrdan istifadə etməklə təqdim etdiyi asərin daha oxunlaşmış olmasına, xalq tərəfindən daha dərindən mənimsinilmişsinə təmin etməye çalışmışdır. Diqqət etsək aydın görünümkdədir ki, söz ustadlarımız zaman-zaman hətta seirlerində folklor qohramanlarının adlarında da istifadə etdikləri kimi nağıl elementlərindən bəhərlənmiş və bəhərlənməkdədirler.

Azərbaycan nağıllarının məlumat bir bölgüsü vardır. Bunların sırasında yer alan məişət nağılları da digər nağıllar kimi etnosun dünayosu məhsuluna, həm də fərdlərin ayrı-ayrı problemlərindən tətbiq olunan kollektivin ümumi problemləndən olanları ifadə etmək baxımından da dəyərlidir. Xalqın öz məişəti, hayatı ilə əlaqlı bir çox problemlərin həlliinin arzusunu bu nağıllarda açıq-əşkar görməkdəyidir. Bəzi nağıllardan aydın olur ki, xalqın başında duran xanlar, ağalar var-dövləti olmasına baxmayaraq, açgözdürler. Bu mənfi obrazlar daima xalqa zülüm etməklə yanaşı, həm də namusunu, vicedənini və əxlaqını var-dövləti dayışan tiplərdər. Xalq bu mənfi simaları canimiyətin düşmanı hesab edir. "Nardan qızın nağılı"nda rəsiyətə zülüm edən Qoquz padşah öz manafeyi, açgözlüyü və tamahkarlığını namına bir xalqın mahvına əmr verir. Heyfəlşənəmdən yeri doğulmuş qız usaqlarının məhv edilməsinə farman verən şahın mərhəmətsizliyi, qəddarlıqı sayəsində xalq məşəqqətli həyat sürür. Çox güman ki, bu nağıl motni ərabələrin Azərbaycan işğalları döndəmində yayılmış bir matndır. Belə ki, ballı zamanlarda ərabələrin yeni doğulmuş qız usaqlarının ya doğularkən diri-dirisi basdırılması, ya da altı yaşına qədər böyüdüldükdən sonra atası tərəfindən bir quşuya atılıb üstüne torpaq tökürlərək öldürüləməsi kimi manfur işləri heyata keçirirmişlər. Söyüdən qızın matnində də həmin massalın izləri görünməkdədir. Özündən başqa heç kəsi düşünməyən, goləcək taleyi namənə hər cür qəddarlıq hazır olan şəhərə vəziri belə bir məsləhat ver. "Bu bala-dan canuvu qurtarmaq üçün bir yol var, o da bula ki, təzə anadan olan qız usaqlarını

boynunu vurdurəsan. Qoquz şah vəzirin bu tədbirinə razı olub, bu iş üçün məvacibən dörd nəşar callad tutdurdu. Bu cəlladlar başlıdarlar doğan arvadaların qız usaqlarının beşikdən oğurlayıb öldürməyə" [2, s. 148]. Bu nağıldakı meymun obrazı istismar olunan kəndli təbaqələrinin varlıllara qarşı münasibəti idarə edir. Burada məsələ çox koskin qoyulmuşdur: sınıfı dütşən məhv olmadıqca köməksiz Azərbaycan insanına, ələklərin qadınına hayat yoxdur [1, s. 19].

Məişət nağıllarında əsas qohrəman xalq kütlesi içindən çıxan insanlardır: dərzi, keçəl, çəkməçi, dəyirmançı və s. Bu qohrəmanlar həmişə sahalar və onların səyaları tərafından çatın veziyətə salır. Lakin öz ağıl, düşüncə və fərəsətəri natiçəsində bu çatınlikdən qurtularaq özünü, bəzi vaxtlarda də bütün xalqı zülməndən qurtarmış olurlar. "Ağılı uşaq", "Dərzi sağıldı" nağılları fikrimizi təsdiq edən nümunəvi matnlərdəndir [1, s. 261].

Bəzi məişət nağıllarında bir cəhət diqqət çalıb edir. Bu nağıllarda təbərəz obrazının bir ailəyə sevinc bəxş etməsi xalqın dünayagörüşünü ifadə edən məqamlardan birlidir. Belə ki, övladı olmayan insanlara, xüsusi də padşahlara, vəzirlərə "övlad bəxş edən" dərvişlər bir çox məişət nağıllarında xeyirxalı obrazı kimi göstərilir. Dərvişlər bir alma verməklə şah, bəzən onun övladsız vəziri, bəzən də rəyyıştərmişdir. Sənədən sonra bəzən bir ailə vəzifəsi sahibi olur. Burada xeyirxalı dərviş obrazı ilə yanşı, almanın da sakral xüsusiyyəti on plana çəkilir. Bu haqqda professor Q.Qədirzadənin maraqlı fikirləri yerinə düşərdi: "Bir çox nağıl ilə və dəstənlərdə dərvişin alma vərəmisi ilə ailə sonusluqlundan qurtarın" [7, s. 12]. "Gülçəpçiglənən nağılin"da deyilir ki, "padşahla vəziri bikel oturublar. Yoldan keçən Dərviş soruşur: Niyyə bikel oturmusuz? Padşah deyir: Nə mənim, nə də vəzirin uşağı olur."

Dərviş cibinənən hərəsinə bir alma çıxardıb verir. Hərəsi öz arvadının almanın böyük lüb yeyir. Vaxt o vaxt olur ki, padşahın bir oğlu, vəzirin bir oğlu olur" [4, s. 118]. "Gül Sənəvarə neyəldi, Sənəvar Gül neyəldi" nağıldında deyilir: Dərviş padşahça üç alma verib dedi: Hərəsinin bir üzün özün yə, bir üzün də hər arvadının birinə ver. Doqquz aydan sonra hər arvaddan bir oğlu olur" [3, s. 436]. Alma bu nağıllarda sonusluqlundan qurtulmaq rəmzi kimi de verilir.

Bir çox məişət nağılları matnlərində tarixə xas olan məqamların nişanalarını də görkəm mümkündür. Bunun üçün onların məzmunun və məhiyyətini diqqət yetirmək gərəkdir. Bəzi məişət nağıllarından toxuculuq sanəti ilə bağlı bir çox məlumatları əldə etmək olar. "Şah Abbasın sonatı" nağıldında deyilir: Şah dedi: A kişi, man sanəti neyinə rəmzi, var-karımı yeddi nəsilim, köküm yesə qurtarmaz. Al bu bir kisa qızılı da ver özünə cehiz ahsin.

Oğul, qızımız deyir ki, O, bir sənət sahibi olmasa, xeyri yoxdu, ona arvad olmamış. Qızılı da geri qaytışır. Mənim də sənə bir dünayagörüşə adam kimi məsləhətin budur, gedib sənət öyrənərsən" [5, s. 177].

Kəndli qızı Şah Abbası başa şair ki, sənən bilik və sənət sahibi olmalıdır. Padşah sabah hökmərəngini itir, yaşamaq üçün mütləq İsləməlməlidir. Kəndli qızının bu ağıllı məsləhəti ilə keçəcəlik sonatını öyrənir. Natiçədə düşmən əsirliyində olan padşah toxudğu xalçaya naxışları vasitəsi harada olduğunu həkk edib öz vəzirin göndərdir. Vəzir də naxışlardakı mənədan şahın yerini təyin edərək, onu xilas edir. "Padşahda sözə yanaşı öz əməli və ağıl işi təsir göstərmək, onu adəlatlı olmağı çağırmaq Azərbaycan nağıllarında silsilə təşkil edir" [5, s. 265].

Məişət nağıllarının qohrəmanlarının simasında xalqın arzu və istəkləri, onun təc-rübə və müsahibələri, dünayə baxışı, galəcəyo inamı təsvir edilir, ağıl, zəka, çəviklik, alicənəbləq, xeyirxahiqli ilk plana çəkilir [4, s. 124]. "Keçəllə qazının nağılı"nda biz bu

məqamlı qarşılışlarıq. Fırıldaq, yalan əməlləri ilə insanlardan istifadə edən qazının "cavabını" Keçəl verir. O, ziyan görən bütün nökerlərin heyfini qazının artıqlaması ilə qıxır. Nəcə deyərlər, "dinsiz əhdəsindən imansız gelər" – məsləh bu nağilda öz yerini tapır. Nəhayət, hər cür oyunbaşlıq edib kasib camaata ziyan vuran qazının xalq ifşa edir. Keçəl da öz ağılını çoxbilmişliyi ilə qazının var-dövlətinə sahib olub məqsədində çatır [2, s. 269].

Xalqın hayatı, gürzərəni, məşəti, adət-ənənesinə dair maraqlı səhifələr olan bu nüvəllər hökmdar, vezir, molla, tacir və başqları ilə zəhmətkeş xalq nümayəndələri qarşılışmasından, içtimai haqıqlı, ədalətsizlik, özbaşnalıq, dərəbəyilik, yoxsulluq, ehtiyac və s.dən danışır. Bu nağillərin baş qəhrəmanları ağıl, zəka, tədbir, adət, insaf, vicedən, doğruluqla hesabına isteklərinə nail olur, mənəvi keyfiyyətləri ilə qələbə qazanırlar [6, s. 199]. "Lala və Nərgiz" nağılı fikrimizə misaldır. Bu nağilda Lala öz fərasəti, ağıl və qeyriyi ilə dayarlıdır. Nərgiz isə öz qoçqılığı və səbri ilə hər qarşılaşdıığı şər, haqıqlıdan üzüağ çıxır [1, s. 168].

Ümumiyyətə, bu nağillər yaradıldığı zamanın, dövrün haqıqlığından, həqiq-ədalətin çox çatılıklı öz yerinə tutmasından, həkin dairələrdə olanların özbaşnalığından da xəbər verir. Lakin el-əbasına qarşı haqıqlı görən qəhrəman qorxmadan, öz ağıl, fərasəti və güclü ilə həqiq-ədalətin başparçası çalışır. Demək yerinə düşər ki, bu nağillərdəki həyatın, baş versin hadisələrin tərbiyəvi əhəmiyyəti böyükdür. "Tələtin nağılı"nda [3, s. 111.] maraqlı məqamlarla qarşılışır. Nağılin mözəmənu belədir: "Tələt adlı ağılli bir uşaq camaatı var, qızın çıxaran çıxarın təcili Malikin nökeri olur. Məlik onu nöker duran hər kəsin əmək haqqı avşına ya öldürdürtür, ya da kor edir. Məlikin zülümüna tuş galmış bir qoca kor kişiñin hali Tələti narahat edir. O bu kişiñin intiqamını Malikdən almağı özüñ bərc bilir. Nöker durmazdan qabaq ayda üç yüz tūmən verəcəyi barədə Məlikin dilindən kəzgiz alır. Nənəsinin təkidiñən baxmayaraq, tacir Məliklə birgə sefər çıxır. Tacir Məlik onu uca bir dağın başına çıxardıb ordakı ləl-cavahıratları aşağı sallaşmaq tapşırıq verir. Özünü isə, söz vermayaraq, dağın yanında qoyub golur. Lakin ağılli və fərasəti Tolka burda qurd-quşa yem olmur, İsfahanın yolunu tapib, yənə da evlərinə – nənəsinin yanına qaydır. Nənəsi onu görüb çox sevinir. Tələt yenidən Məlikin yanına golub illik zəhmət haqqını isteyir. Lakin tacir Məlik onu aldadıb zəhmət haqqını verəcəyini bildirir. Onu evində qonaq edib bishusları verir. Huşunu itirən Tələti palaza büküb qatra yüksəldirdir. Qatrı şəhərdən qovur. Xoşbəxtlikdən Tələt bu dəfə də qurtulur. Yolda bədheybat pohlevana rast golur. Pohlevanın öz töppuzulu onu yuxuda olanda öldürür. Töppuzun götürür öz vətəninə qaydır. Yenə Məlikin yanına golur. Pulu-nu istayır. Məlik vermek istəmədikdə töppuzu əmər edir ki, Məlik və onun tacir yoldaşlarını döşünsən. Töppuz "işə düşü". Məlik və digər tacirləri o qədər döyr ki, hamısı ölüür. Məlikin var-dövlətinin camaat arasında paylaşıdır. Özü isə həmən kor kişiñi da yanına alıb şad-xürəmən yaşamaqaya davam edir". Nağılin məzəmənindən də göründüyü kimi, nağılın qəhrəmanı intiqam almaq üçün çalışdığı məqsədindən çatmaq üçün çox böyük çatılıklardan keçir. Lakin bu çatılıkları onu sindirmir, əksinə daha da güclü olub mübarizəsinə davam etmək üçün qəhrəmanına stimul verir. Tələtin timsalında zəhmətək bir xalqın ağır zülüm və istismar qarşısında əyilməmək arzusu ön plana çəkilir. Buradan da aydın olur ki, xalq sadələşən olsa da, həməşə haqqının tərəfindədir, öz haqqının əlindən alınıması ilə həc cür razılaşa bilir.

Bu qəhrəmanların şəxsində xalq öz istək və arzularını təcəssüm etdirir. Aile-məşət nağillərində real həyat haqıqları, içtimai-siyasi fikirlər daha qabarlıq şəkildə özünü göstərir. Həyat realist boyalarla verilir [6, s. 199].

Bəzi meşət nağilları tapmacalar üzərində qurulub. Bəzilərində isə yazının ilkin növlerindən olan əşyayı və fikri yazının nişanları öz izlərini qoruyub saxlamaqdır. Bildiyimiz kimi, ilk yazı indi olduğu kimi hərflərdən ibarət olmayırdı. İnsanlar öz fi-ki-rilərini əvvəller üzəq məsəfəyə aşyalarda göndərmişlər. Azərbaycan nağillərində da bu cür əşyayı "yazı"lardan tez-tez istifadə edildiyi məqamların aksi görünməkdədir. Fikrimizi təsdiq etmək üçün "Daşdəmirin nağılı"ndakı maraqlı bir hissəyə diqqət edək: "...qadın çarşabının altından bir boşqab çıxarıb Daşdəmirin qabığına qoydu. Daşdəmir baxış gördü ki, boşqabda bir nə var, bir top iynə var, bir qayçı var, bir vərəq kağız var, bir tika at var, bir də bir biçaq var.

Qadın dedi:

Əğər Mirzə Möhsündən öyrəndiklərin yadından çıxmayıbsa, bu şəyərə gərək çətinlik çəkməyən.

Daşdəmir heç bir söz demədi. Biçağı götürüb eti tika-tika doğradı. Qayçını götürüb kağızı kəsk-kəsk elədi, sonra iynələri bir-birə nara sancıb boşqabı qoydu. Qadın guldü, dedi:

- Aşərin! Ancaq de görüm, bununla nə demək istayırsın?

Daşdəmir dedi:

Xanum, man başa düşdüm ki, son mənə bir sərr demək istayırsın, ancaq qorxursan. Mən bununla demək istayıram ki, eğer mənim bədənim bu et parçası kimi parçalasalar, bu kağız kimi tika-tika doğrasalar, bu nar kimi oxla doldursalar, yənə də bu sırri heç kəsa aymaram. Qorxma, danış! [3, s. 316].

Nağıl matnindən da göründüyü kimi, əvvəller insanlar öz danışqlarında, fikirlərini ifadə etmək üçün müxtəlif əşyalardan istifadə etmişlər. Bu da insanların təbiətin möcüzəsi qarşısında aciz qalması, təbiətin sırlarını aça bilməməsi ilə əlaqəli olıb. Buna görə də insanlar bir-birinə fikirlərinə çatdırmaq istək sırı şəkildə, dolayısılı hərəkət etməyə məcbur idilər.

Ümumiyyətə, məşət nağilləri dərin əxlaqi mahiyyət daşımaqla etnosun folklor dünay Görüşünün qədim mərhəlesinin öyrənilməsi üçün zəngin mənbə kimi dəyərləndirilməlidir.

ƏDƏBİYYAT

1. Azərbaycan nağilları: 5 cildə, I c., Bakı: Şərq-Qərb, 2005, 360 s.
2. Azərbaycan nağilları: 5 cildə, II c., Bakı: Şərq-Qərb, 2005, 296 s.
3. Azərbaycan folkloru antologiyası: 3 cildə. I c.: Naxçıvan folkloru, Naxçıvan: Əcəmi, 2010, 512 s.
4. Azərbaycan folkloru antologiyası: 3 cildə, III c.: Naxçıvan folkloru, Naxçıvan: Əcəmi, 2012, 560 s.
5. Azərbaycan nağilları. Naxçıvan-Bakı: MBM, 2005, 286 s.
6. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1981, 402 s.
7. Qədirzadə H.Q. Aılə və mösişlər bağlı adatlar, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.
8. Paşayev Q. Korküklə folklorunun janrları. Bakı: Elm, 2003, 320 s.
9. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 414 s.

Назира Аскерова

ПРОБЛЕМЫ СЕМЬИ И МОРАЛИ В БЫТОВЫХ СКАЗКАХ

В статье исследованы семейно-моральные проблемы в бытовых сказках. В сказках такого типа выпукло выявляет себя правда реальной жизни, проблемы семьи и морали. В статье показано, что главные герои добиваются своего за счет ума, знания, справедливости, чести, выясняется, что они побеждают со своими моральными качествами. В то же время бытовые сказки несут глубоко моральное значение. И это должно оценено как богатый источник для изучения древнего периода фольклора и мировоззрения этноса.

Ключевые слова: *сказка, фольклор, семья, мораль, быт.*

Nazira Asgerova

FAMILY AND ETHICS MATTERS IN LIFE STORIES

The family and ethics matters are searched in the paper. In these types of stories the real life truth, family and ethics matters burst themselves into sight more vividly. The achievement of main characters of life stories to their goals to account of their sence, mind, justice, conscience is introduced, gaining victory with moral features are gained clarity in the paper. At the same time life stories carry deep ethics essence. An this must be estimated as a rich source for learning the ancient stage of ethnosc's folklore outlook.

Keywords: *story, folklore, family, ethics, life-style.*

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)